



Ekber Oliooglu,
Filologiya üzrə fəlsəfə doktoru

Müsair bədii nərimiz istər mövzu, stərsə də bədii dil və forma mükəmməlliyi baxımından dünya ədəbi prosesi ilə tənşəsməyə doğru inkişaf tendensiyasını uğurla davam etdirməkdədir. Bu nəst üçün əsas xarakterik kodlar "gizlin poetika" biciimində cümlələrin miqyası, "dərinliyi", burada lirik-psixoloji, lirik-dramatik və fəlsəfi qatların çulğası, təqdim olunan obrazların dərin təfəkkür adımı təsiri bağışlaması, çox hallarda isə əkslik və paralelliklərin, oynaq düşüncə əvikliyinə dayaqlanan fərdi üslub rəngarəngliklərindən ibarətdir. Belə komponentlərlə müsəyət olunan bədii dil qatlarını mükəmməlliğə əsərdə nümayiş etdirmək, oxucu düşüncəsinə gərgin enetji blokunda saxlamaq hər yazara nəsib olmır. Bunun açarı çox böyük zəhmət və fitri qabiliyyətinə əlindədir. Fitri istedaddan məhrum olanlar belədə əlinə qələm almamalıdır. Təbii ki, bu mümkün deyil. İstedadın minimum səviyyədə olması, geniş zəhmət və mütləkə hesabına region çəpərlərini aşa bilərkən əsərlər yazmaq, hətta əcnəbi ölkələrdə çap olunmaq mümkündür. Gərəkdir ki, qələm yaradıcı təfəkkür sahibinin əlində olsun. Hansı janrda, hansı formada, hansı mövzuda, hansı ictimai-siyasi baxışlar, etik-estetik davranışlar məkanından yazılışından asılı olmayaraq oxucu auditoriyası qazanılması işinin əsasını bədii fikrin, təsvirin emosional, metaforik çəkisi, təbiati təşkil edir. Bununsa sərhədləri görünməzdirdi, hüdüdsuz, tükənməzdirdi. Zaman təfəkkür qatlarının kimdə dərin, kimdə üzdə olduğunu, ədəbi təqnidisiz belə asanlıqla ələyib yağı yağılıq, ayranı ayranlıq edir, - kimi lərisə tarixin arxivine, kimi lərisə bütün zamanların yaddaşına yönəldir.

Təhlilçi kimi haqqında söhbət açacağım "Ağılların kölgəsi" (Südabə Sərv: "Ağılların kölgəsi". "Mürç" nəşriyyatı, 2023) əsərdə romanın bu giriş sözümüzün tam ciddi mənada aidiyyatı yoxdur. Ona görə ki, müəllifin - Südabə Sərvinin yazıçı qələmi göstərilən kriteriyaları doğrulda bilməyib. İdeyanın müasirliyi, mövzunun operativliyi, əslublu çəkerliyilə, rəyçilərin qeyd etdiyi kimi "oxunaqlı dildə yazılışıyla", "qeyri-ənənəvi novator üslubuna" malikliyile roman, heqiqətən, yaxşı təsir bağışlayır, oxumağa dəyər. Yəni bu romana əsasən qətiyyətə isarlı ola bilərik ki, Südabə Sərvidə fitri istedadın işaretisi görünməsə də, istedad deyilən bir şey var. Demək qələmi daha həssaslıq və məsuliyyətlə itiləməyə dəyər. Elə buradaca yazdı-

əlavə gəzişmələrə yer ayırmadan son nöqtəni qoymaqları. Lakin bu nöqtə romanın sonluğuna qoymulmuş nöqtənin daşlığı missiyaya bənzəməz. Deməli, romanada nəsə var. Bu var açıqlanacaq, təhlilə cəlb etmək zərurəti yarandığından təfərrüata varmaq istərdik. Bir də ona görə ki, yazıçının qəncilik illərindən tanıram və şeirlərini bəyənmişəm. Və sevinmişəm ki, doğuldugum Göyçay torpağı, nəhayət ki, şair qızını yetişdirdi, hətta iftixar hissi keçirmişəm ki, gözəl xanım Göyçaya məxsusdur.

"Ağılların kölgəsi" yuxarıda qeyd etdiyim kimi, mövzu operatörlüyü, ideya müasurliyi baxımından digər yazarlara örnəkləndirmək missiyasına biçimlənməmişdir. Elə mövzular var ki, tarixilik baxımından özünün bədii əksinə qovuşmaq üçün uzun zaman kəsiyi teləb edir. Belədə kimsəni gecikməkdə qınaqça çəkmək gərəkməz. Operativlik göstərənləri isə səcdəyə doymaz, amma oxunaqlığı baxımından Nüshabə Məmmədli və Gülxanı Pənahın bədii nəslərini mövzu baxımından Südabə xanımda olduğu kimi Qarabağ savaşı fonunda yazılıblar və

duyğularına görə bəzi heyvanlaşmış adamlara nümunə ola bilər və bu cəhətdən onlara bağlı setirlər təsirlidir, ibratəmizdir.

Romanada professor Fəxrəddin Türkelli və yazıçı paralelliyi hadisələrin içində olmaq, ona istiqamət vermək, ondan təyinat gözləmək missiyasına yaxındır. Burada müəllif bir obraz kimi həm təqdim olunur, həm də təqdim edilir. Belədə o, özünü bir yazıçı kimi təsdiq etmekdən əlavə, eyni zamanda bir dərdkeş, tarixi gerəkliyin ağrularını fərdi yaştıtı kimi qəbul edən ziyanı və bütün azərbaycanlılıq məfkurusunu mənimsemış bir turançı vətəndaş xisəltində təsiri bağışlayır. Romanın ümumi ruhuna bu cür gəzişmənin hopması qeyri-adi novator üslübüylə təyinlənməlidir. Bu, ağruların kölgəsi metaforasının təsir gücünü artırmaqla onun eyaniliyini daha da canlandırmışdır. Burada öz əksini tapmış digər bir uğurlu komponenti qeyd etməmək mümkün deyil; xəyallanmadan, gözə görünmədən - ilgimdan istifadə yerinə düşmüş tapıntıdır. İlğim bir obraz kimi bədii ədəbiyyatda insan aləminin, onun psixoloji durumunun

S. Sərvinin möqamı getdikcə əsərə tarixi sənədlərə müraciət etməklə, konkret rəqəmlərlə danışmaqla, Şamaxı əməliyyatına başçılıq edən cinayətkar ermənilərin adlarını çəkməklə romanın sənədliliyinə əlavə möhür vurmış, nəticədə statik publisistikianın imkanlarından çəkinməmişdir. Əsərin mözmun xarakteri və sənədliliyi qeyd etdiyimiz statik-publisistikianın möqamlı olduğuna zəmanet verə bilib.

Bununla belə düşüncəmizlə əks qütbdə görünən bir möqamı pərdələmək istəməzdik. Belə ki, göstərilən statik rəqəmlərin, birinci və ikinci Qarabağ şəhid və qazılərinin əlməsi romana sənədə əlavə yarlıq təsiri bağışlayır, iki-üç sahifə ilə kifayətlənməklər. Bu cür geniş eyforistik animin nəyə istiqamətləndiyini də hiss etmək çətin deyil. Mükəmməllik baxımından romanın bu detallardan temizlənməsi işin xeyrinə olardı. Təqdimatda çıxış edən Anar müəllim də bunu vurğulamışdı. Hətta dialoqların, epik-dramatik, liro-dramatik kanonların geniş mənada ictimai-fəlsəfi, bədii estetik-vüsətinə

"AĞRILARIN KÖLGƏSİ" NDƏKİ GÖRÜNTÜLƏR

təqdir olunublar. Bu yazarların sənətkarlıq şərisində bərabərlik işarəsi qoymaqla, yaxud güclü-zəif əksliyi yaratmaq niyyətindən tamamilə uzağam. Zaman on böyük adıl hökmardır. Bununla belə S. Sərvinin romanını təkcə onun verdiyi adın mətnəlti ifadə imkânına görə şərəfləndirməyə dəyər. Bundan əlavə onun "qeyri-ənənəvi novatorcu" üslubuna bədii-publisistik notların hopmasını da bu yenilikciliyin təzahuru kimi başa düşmək olar; Qarabağ savaşının ikinci mərhəlesi, şəhidlərinin anılması, milli qəhrəman, qazılərin anılması əsərin ümumi ruhunda mənətiq cəhətdən əsaslı görünür. Bu nöqtəyə nəzərdən romanın sənədliliyinə müəllif sədaqəti tədqirəlayıqdır. Aşkar hiss olunur ki, müəllif əsəri yazaradək gərgin axtarıcılıq yolu keçmişdir. Südabə Sərvinin bədii sənətkarlıq nümayiş etdirməsinin əsası isə onun təqribən yüz illik zaman kəsiklərini əsərin əvvəlində və sonunda inandırıcılıqla görüşdürüb bilməsindədir; həm tarixi gerəkliyin təkrarı, həm də fəal hayat yollarının bir-birinə qaynaqlaşması yönəmində.

Təbii ki, romanada bir neçə yerdə epizodların - Saritel, köpək sədaqəti və "qəhrəmalığı", Məşədi Hilalın qətiyyəti, doğuluş - dünyəvi mözmun daşması və buna uyğun müəllif təhkiyəsinin, dialoqların, mözmun dərinliyinin boy göstərməsi arenasının artımlığına xidmətə yönəlmış və müəllifi öz istəyinə qoşusdur. Bu təyinatlı hadisə və dil qatlarına sahib çıxməq yazıçının bəşəri mözmunlu, idealli zəngin yaradıcılıq potensiallığını qazanmasına rəvac verə bilər. Xatırladım ki, Südabənin Saritelini mənənə gənc yazar Vüsal Nurinin "Qaraqashlı" romanı xatırlatdı. Südabənin təsvir etdiyi heyvanlar sahibinə sedaqət

zənginlik və mükəmməlliklə təsvirində çox effektli təsvir və təqdim vasitəsidir. Belə bir ilgimin daha klassik ifadəsini yenə də gənc yazar Vüsal Nuri özünün "İlğimda çimən atlar" romanında ustalıkla vermişdir. Komutan Mehmetciyin qəbri önündə baş tutan bu ilğim romanın aparıcı süjet qatlarına kecid üçün düşünülmüş qeyri-adi bədii əsərdür, deyərli sənətkarlıq mözüyyəti hüququndadır. Möhz bundan sonra yeddi yaşı tamam olan Fəxrinin (prof. Fəxrəddin - Ə.Ə.) həyat hekayəsinə rəvac verilir; hadisə və qırğınların epik sıralanması, məisət qayıqlarıyla tarixi olayların çulğası və bunların obrazlararası münasibətlərə təsviri, təhlili və yürüdülən mühakimələr zəncirvari bağlarla sıralanır, kolliziyaların məntiqi davamlılığı və toqquşması dəqiqliklə bədii həllini tapır. Müəllif bu baxımdan Bakı qırğıından Şamaxı qırğıınına keçidi tarixi ardıcılıqla təqdim etmiş, tarixi gerəkliyin ictimai-siyasi mahiyyətini bəşəri informasiya mənbəyi kimi təqdim edə bilməşdir. Erməni vandalizminin əsil simasını, xisətinə dəyərli fakt və hadisələr fonunda aşıb göstərməşdir. Əhməd Əfəndinin qapıbıq qonşusu namərd Xəcəturon iblisən, mənsifləti siması dəhəştəlidir, Bakı hadisələri fonunda islam mədəniyyəti və əxlaqına, milli mental dəyərlərə xas Məşədi Hilalın göstərdiyi qeyrət və qəhrəmanlıq nümunəsi isə riqqətgətirici və ibrovərici bir eməldir. Eləcə də müəllifin etnik xalqların Vətəni erməni cəlladlarından təmizləmək üçün silahlanaraq mübarizə səngərlərinə atılmaları və qəhrəmanlıqlar göstərmələrinə de toxunmaqla əsərin ideya sıqılıtına dənəyevilik qazandırılmışdır. Bütün bunlar bütün halda romanın dəyər və təsir artımlığına istiqamətlənməklə oxunaqlılığını təmin etmişdir.

Çəpər çəkməsinə, kölgə salmasına da etiraz etmək mümkün dəyil. Girişdə qeyd etdiyimiz, eləcə də indi sıraladığımız arqumentlər romanda daha yüksək, daha mükəmməl bir ucalıqla duraqlaşsaydı xəsisliklə göstərilən təqdim etdiyimiz bədii mözüyyətlərin təqdimatına yer qalmazdı. Və təbii ki, roman bundan qazanardı və fitri istedad yarlılığı da idibə ünvanlanardı. Biz bu cür düşünür, bu cür yazdıq. Bu mənada kiçik həcmli roman haqqında təfərrüati, bəlağətli danışmağa hacət yoxdur.

Bütün deyilənlərə baxmayıq, romanada elə cəhətlər də müşahidə olunur ki, üstündə sükutlu keçiləsi dəyil; Roman müəyyən mənada Mehmetciklə başlayıb, onuna da tamamlanır, buna görə də əsərin onurğa sütununu bu faktla da bağlamaq olar. Belə ki, əsərdə Mehmetcik var, demək Nuru paşa var, Nuru paşa varsa, "bir millət, iki dövlət" var. Mehmetcisin uzun illər qəbrinən ziyanət edilməsi (bu epizodu romanın ekspozisiyasi hesab etmək olar) "bir millət, iki dövlət" in genetik kodlarının yaşadılması, özüllüy, birliyə sedaqətinin tətənəsidir. Yazıçı bu mənada qardaşlığı, köməyin duyğusallığını sərgiləye bilib.

1918-ci il terrorizmi, vandalizm və soyqırımı müəllif realist qələmin güclüyən canlandırıb. Bir fakt: Bir nəfər erməninin on nəfər azəri qızımı, eləcə də digərlərinin üç nəfər azəyli qızı zorlamalı bizim şərəf tariximizə en böyük ləkə kimi səciyyələnib. Ədib bu faktları bədiyyat örpəyinə bükəmkələ "Türk unutqanlığının görə möglubiyət qapısını açıq qoyur", dilemməsim bir dənə sadalandırır, "keçmişini bilməsən, gələcəyin səni topa tutar" tarixi gerəkliyi başımız üzərə dalgalandırır.

“AĞRILARIN KÖLGƏSİ”NDƏKİ GÖRÜNTÜLƏR

Romanda belə bir cümlə var, - “Atalar deyiblər, düşmənə o qədər güzəştə get ki, işini yola verəsən, o qədər getmə ki, qorxaq hesab edilib onu qudurdasan”. Əhməd Əfəndi öz ailəsilə qudurmuş silahlı ermənilərin əhatəsinə düşür; özü silahlı, gəlini Gülbuta isə ağır zahidir, doğhadoğdadır. Onun qoçaq, ismətli, görüb-götürmiş zirək Almasını (Almaxanım) ermənilər gullələyir, körpəni özü tutmalı olur. Yağılar onu da, gəlini də gullələyir, təzəcə doğulmuş Ümidi isə süngüyə küçirirlər. İki ermənini ayaqları altında tapdalayıb öldürən “sarı-sarı saçاقları, par-par yanın ahı gözlü Saritelin - məşhur Qarabağ atının bədənini gullələr deşik-deşik edir”, kiçik Fəxi isə üç gün gecə-gündüz ac qalaraq, susuz yataraq sağ qala bilir.

Müəllif bu hissələri situasiyaya uyğun dil komponentləri ilə təsvir etdiyindən çox təsirlidir. Mənim üçün isə üçqat təsirli oldu; həyatda öz yaradıcılığımla bağlı olaraq iki dəfə qeyri-adi təsirə qapılmışam. Ədəbiyyat adamları yaxşı bilir, - Balzak Qorio Atanın ölümünü vay-şivən qoparır, “Qorio Atan öldü” qışqıraraq hönkürür. Təsadüfə baxın, mən də sevimli qəhrəmanım Gülcəhanın (“Kərkicahanlı Gülcəhan, yaxud, əsirin əsəri” povesti) ölüm səhnəsinin təsvirini bitirən kimi stuldan qalxıb yan otağa tələsdim, - qəhər məni boğdu, gözlərimdən iki damçı yaşı qopdu. İndi isə budur. Səhər növbəti poemanın doğuluş bölməsini bitirib günorta Yazıçılar Birliyinə - “Ağrıların kölgəsi”nin təqdimatına getdim. “Qeyd edim ki, on ildən artıq idi ki, Südabə xanımıla qarşılaşmirdim. Həmin günün gecəsi romanı bir oturuma oxudum. “Heyrət ey büt...”nidəsi təqdim edəcəyim assosiyasiya qarşısında bəlkə də zəif görünər; - Südabə xanımın romanında bu doğuluş məsələsi, hansı şəraitdə və necə baş verirsə, mənim poemamda da həmçinin eləcə təsvir olunub. Səhər tezdən telefonunun nömrəsini əldə edib ona zəng etdim. Və həmin bölmədən bir parçanı oxudum. Çox təsirləndi.

Əsərin əsas aparıcı surətlərini - Fəxrədiin, yazıçı (Südabə xanım), Əhməd Əfəndi, Almaxanım, Gülbuta. Məmməd və Abbas müəllim - təhlilə cəlb etmədn deyə bilərik ki, müəllif obraz yaratmaq, fərdi-psixoloji aləmlərini canlı, hərəkətdə təsvir etmək baxımından yaradıcılıq potensialını daha da səfərbər etməlidir. O, buna təşəbbüs göstərərsə, daha sanballı əsərlər yaratmağa gücü çatar. Onun buna nəinki, haqqı, bədii görüşləri, Tanrıının bəxş etdiyi istedadı və gərgin zəhməti zəminlik verir. Əsas məsələ daha şövqlə, inadkarlıq və hazırlıqla masa arxasına keçməkdir. Beləcə Tanrı və əlahəzərət söz səni öz ardiyla elə əsrarəngiz fikir və duyğular aləminə salar ki, burada özünütəsdinq üçün hər cür münbit şərait sənə yol açacaqdır.

Əsas məsələ on-onbeş kitab yazıb nəşr etməkdə deyil. Məsələ Yusif Səmədoğlu, İsmayııl Şıxlı kimi sanballı bir əsərlə də ədəbi prosedə ədəbi hadisə yaratmaqdadır, ədəbiyyatın inkişafında yeni istiqamət verə bilməkdədir. “Birin yüz olmasın, yüzün bir olsun” tövsiyyəsini çiyində həmişə yaraq kimi saxlamaq lazımdır. Onda qəbul edəcəksən ki, on cılıdılık əsasında bir cılıdılık, ya bir-iki şeirinlə də adını ədəbiyyat tarixində əbədiləşdirə bilərsən. Söhbət əsl ədəbiyyat yaradandan gedir, eləcə də özüm də daxil olmaqla “əsl” yazardan yox.

Qazandığın təcrübəyə, zəhmətsevərliyinə və istedadına güvenərək deyirəm; Südabə xanım, Sizə can sağlığı və yeni yaradıcılıq onaklıları-dirçəlişi arzulayıram.